

## ŞİFAHİ XALQ ƏDƏBİYYATI

### Qasim bəy Zakir yaradıcılığında folklor motivləri

*Sevinc Əliyeva*

Filologiya üzrə fəlsəfə doktoru, AMEA Folklor İnstitutu, Azərbaycan.

E-mail: [sevinc.k.aliyeva@gmail.com](mailto:sevinc.k.aliyeva@gmail.com)

<https://orcid.org/0000-0002-5666-168X>

#### XÜLASƏ

Azərbaycan ədibləri içərisində folklorla ardıcıl şəkildə müraciət edən sənətkarlardan biri də Qasim bəy Zakir olmuşdur. Məqalədə Zakirin poeziyasında folklor motivlərinin mözmunu, ideyasi nümunələr əsasında təhlil edilir. Eyni zamanda, folklor motivlərinin Azərbaycan yazılı ədəbiyyatında təzahür edən, geniş yayılan formalarına da aydınlıq gətirilir. Zakir yalnız folklor motivlərini yaşatmış, həm də milli poetik, fəlsəfi ənənələrin davamçısı kimi çıxış edir. O bütün əsərlərində milli koloritin böyük daşıyıcısı olaraq görünür. Ona görə də, məqalədə Azərbaycan ədəbiyyatında folklor dəyərləri ilə yazılı ədəbiyyatın qarşılıqlı əlaqəsinə diqqət yetirilmişdir. Həm folkloru, həm də yazılı ədəbiyyatı zəngin olan Azərbaycan ədəbiyyatşunaslığında bu problemin əhəmiyyəti daha da artır. Bu mövzuda nə qədər araşdırımlar aparılsa belə, yənə də azdır.

#### AÇAR SÖZLƏR

Qasim bəy Zakirin  
poeziyası, folklor, yazılı  
ədəbiyyat, folklor  
motivləri, ənənə

#### MƏQALƏ TARİXÇƏSİ

göndərilib – 28.04.2020  
qəbul edilib – 06.05.2020

**FOLKLORE****Folklore motives in Gasim bey Zakir's activity****Sevinc Aliyeva**

Doctor of Philosophy in Philology, Folklore Institute of ANAS. Azerbaijan.  
E-mail: sevinc.k.aliyeva@gmail.com  
<https://orcid.org/0000-0002-5666-168X>

**ABSTRACT**

One of the Azerbaijani skilled recites who regularly appeal to folklore is Gasim bey Zakir. The content and the idea of folklore in the poetry of Zakir are analysed on the basis of examples. At the same time the most spread and appeared forms of folklore motives in Azerbaijani written literature are also cleared up. Zakir does not only create folklore motives, he also participates as the continuer of national poetic philosophic traditions. In all works he seems as the great conveyer of national colors. So that in the article it is also said about the mutual relation of the written literature with folklore values in Azerbaijani literature. The problems become more important in Azerbaijani history of literature which has a rich folklore and written literature. Though a lot of investigations were carried out, they are very few.

**KEY WORDS**

the poetry of Gasim bey Zakir, folklore, written literature, folklore motives, tradition

**ARTICLE HISTORY**

Received – 28.04.2020  
Accepted – 06.05.2020

**Giriş / Introduction**

Şifahi xalq ədəbiyyatının incəliklərinə, milli-mənəvi varlığımızın dərin qatlarına bəlləd olan şair və yazıçılarımız müraciət etdikləri mövzuların uğurlu bədii həllinə o zaman müvəffəq ola bilirlər ki, yazdıqları əsərlərin dil və ruhunda sənətkarlıq keyfiyyətləri ilə bərabər, folklor motivləri dəyər almış olsun. Bu baxımdan folklor motivləri bu və ya digər şəkildə həm klassik, həm də müasir ədəbiyyatımızın görkəmlə nümayəndələrinin bədii yaradılığında özünü göstərir. Məqalədə qarşıya qoymugumuz əsas məqsəd XIX əsr Azərbaycan klassik ədəbiyyatının görkəmlə nümayəndələrindən biri olan Qasim bay Zakirin yaradılığında folklor qeynaqlarına istinadın əhəmiyyətini müayyənləşdirmək, folklor motivlərindən bəhərlənmənin forma və xüsusiyyətlərini təhlil etməkdir. Bununla bərabər, şairin yaradılığında folklor motivlərinin müraciətin ədəbi-tarixi zarurutu aydınlaşdırmaq, bədii əsərlərinin dil, əslub və məzmununda öks etdirilən ədəbi-estetik özünməxşusluğu dayarlılaşdırmaq "folklor və yazılı" probleminin öyrənilməsi baxımından olduqca maraqlıdır.

Bu bir həqiqətdir ki, folklorus istənilən xalqın yazılı ədəbiyyatı quru və rəngsiz olardı. Xalqımızın da folklorla olan güclü bağlılığı vardır. Bu bağlılıq yaşlı nəsildən uşaqlara və gənclərə ötürülmüşdür. Əsasən əlaqə və mənəviyyatın, sağlam əqidənin formalaşmasına yönəldilmiş folklor nümunələri müxtəlif dövrlərdə yaşamış şair və yazıçılarınıñ yaradıcılıq nümunələrinde, bugünkü qədər galib çatmışdır. Belə sənətkarlardan biri də Qasim bay Zakirdir. Folklor ruhunu və xalqı koloriti yaradılığına gətirən şairin onu əhatə edən gerçəkliyə həm qavrama, həm də bu gerçəkliyi işləndirmə imkanları vardır. Bunun nticəsidir ki, o, viyadanının hökmü ilə özünü ifadə edən, yaşadığını döv, mühit və camiyət haqqında düşüncələrini aks etdirən poeziya nümunələri yaratmışdır. Lakin bunu də unutmayıq ki, Zakir şifahi xalq ədəbiyyatı nümunələrindən hazırladı material kimi istifadə etmiş və eyni zamanda həmin nümunələr şairin yaradılığında mif, naqıl, dastan, layla, bayatı, atalar sözü və məsəllər şəklində qalaraq yazılı ədəbiyyatın bir parçasına çevrilmişdir. Bütün bunlar milli ənənələri, şifahi paremik vahidləri də milli yaddaşımızda feallşdırılmışdır. Çünkü insanların şifahi xalq ədəbiyyatı nümunələrinə hamisə olduğu kimi, bu gün də böyük ethiyacı vardır. Onu da qeyd edək ki, XVIII əsrin sonu XIX əsrin avvolları yazıb-yaradın sənətkarlarımızın folklorla müraciətləri ruhlanlarından, ovqatlarından galən özünüfəda vasitisi olmaqla yanaşı, həm də məqsədyönlü yaradıcılıq hadisəsi idi. Bu manada milli hayatımıza geniş lövhələrdə, bütün təzadları ilə öks etdirən ədəbiyyat nümunələrinə Qasim bay Zakirin yaradılığında da rast gəlirik. Belə ki, şair uzun

müddət camiyatda kök salmış balaları nəzəmə çəkir, onları xalqın milli-mənəvi döyərləri ilə üz-üzə qoyur və oxucunun diqqətini buna yönəltmiş olur. Digər bir mövqə isə ondan ibarətdir ki, yazılı ədəbiyyatın təbiiyyiyyin mühafizə edilməsində, zənginləşməsində folklor motivlərinin rolü böyükdür. Bununla belə, folklor motivləri bilavasitə yazılı ədəbiyyatı yaratır, ona hazır material verir. Zakirin yaradıcılığında da insanların bədi həmisiyin təmİN edən folklor motivlərinin rəngarəngliyi diqqətimize cəlb edir. Şair folklor motivlərindən təkcə ayrı-ayrı hadisələrin təsvirində deyil, eyni zamanda matnaltı düşüncələrin də əks etdirilməsindən istifadə edir, bundan əlavə, zaman və məkan daxilində hadisələri insanların təleyinə köçürüb. Qeyd edək ki, bu, məhz Zakir yaradıcılığına xas olan xüsusiyyətdir. Təqdirətiyən haldır ki, XIX əsrə həmçinin didaktika ilə tənqid öN plana çıxmış, dövrün maarifçi realistləri buna müraciət etmişlər. Ona görə də A.Bakixanov, Q.Zakir, S.Ə.Şirvani, B.Şakir kimi mülliiflər də həm didaktik fikirlərini yaymaq, həm də mövcud sosial, siyasi, iqtisadi vəziyyəti tənqid etmək üçün müxtəlif folklor motivlərindən istifadə etmişlər. Xüsusun Zakirin əsərləri şifahı onaNa ilə bağlı olduğundan və folklor motivlərinə əsaslandığından bu gün belə öz taravətinə qoruyub saxlaya bilməsdir. Bu deyilənləri AMEA-nın müxbir üzvü K.Əliyev aşağıdakı kimi səciyyələndirərək yazır: "Sonotkar şəxsiyyəti, onun məzmunu, sonatkarlarla müasirleri arasındaki əlaqələr həm ədəbiyyatşunaslarının, həm də yeni ədəbi nəsillərin formalaşmasına göstərdiyi təsira görə həmişa aktualıq kəsb edir" [2, s.97]. Qasim bay Zakirin əsərlərində folklor motivlərinin təhlilində on mühüm istiqamət isə etnosun genetik yaddaşının, əxlaqi döyərlərinin qorunmasına hesablanmış keyfiyyətlərin qabardılması və gələcək nəslə aşilanması tendensiyasıdır. Bütün bunlar milli düşüncənin oyanışı ilə bağlı başlayan bir prosesdir və bu kimi tədqiqatların aparılması folklor və yazılı ədəbiyyatın dinamik inkişaf üçün münbit zəmin yaradan istiqamətlərindən biridir. Zakirin qoşma və gərəyləri istər xalq düşüncəsindən, milli-mənəvi döyərlər sistemindən, istərsə də müxtəlif folklor motivlərindən qaynaqlanmaqla orijinal bədi həmənlərin yaranmasında xüsusi dəyər malikdir. "Badi-soba, söylə manım yarma", "Bir saat havada qanad saxlayın", "Dilbər, neyləmişəm, nədir günahım", "Dost yolu bağlandı, ümidi kəsildi", "Eştidim gözəllər seyra çıxbıd", "Gecə-gündüz canan deyib ağlaram", "Mən öləndən sonra deyin dildərə", "Səri-zülfün kimi titrər ürəym" və digar qoşmaları, "Neyləmişəm, inciməsən", "Bənzər meyxanədə sərxəş", "Hər aşıqın bir yan var", "Könlü, uyma bivəfaya", "Cəfə çəkdim bag yetirdim", "Folak, səndə nə adətdir" adlı gərəyləri bir dəha göstərir ki, Qasim bay Zakirin yaradıcılığı təkcə folklorla bağlılığı ilə diqqətimize cəlb etmir, onlar həm də təlim-təbiyə məktəbidir. Allaha inam,

ağsaqqala hörmət, ata-ana, böyük-kicik münasibətlərinin müqaddəsliyi, adət-onasılara sədəqət kimi əxlaqi-etiç motivlər Zakir yaradıcılığına xas olan keyfiyyətlərdir.

Azərbaycan realist ədəbi düşüncəsinin nümayəndəsi Qasim bay Zakirin xalq ədəbiyyatına, xalq dilinə meyilli olması və bunların onun yaradıcılığında üstün mövqə tutması, bir sözla, folklorla bağlılığı onun bir xalq şairi kimi ədəbiyyatımızdakı mövqeyini göstəran müsbət amillərdir. Biliirk ki, o, sūrgunda olarkən içtimai məzmunlu "Durnalar" şeirinə yazmaqla həm vətən həsrətini, qurbanlısixintisini ifadə etmiş, həm də poetik dildə folklorun bir çox gözəlliklərini yazılı ədəbiyyatda gatırılmışdır. Belə ki, folklor motivlərinə istinad edərək həm fikrini zənginləşdirmiş, həm də sözünün təsir qüvvəsini artırılmış, onları obrazlı və təbii etmişdir.

*Bir saat havada qanad saxlayın,  
Nizam ilə gedən qoşa durnalar!*

*Qatarlaşış nə diyarдан gəlirsiz,  
Qaqıqlaşa-qaqıqlaşa durnalar?*

*Zakirəm, od tutub alışub ciyər,  
Var isə canandan sizdə bir xəbər.*

*Təqəfəl etməyin Allahı sevər,  
Dönməsin bağrınız daşa, durnalar*

[5, s.167].

Göründüyü kimi, Zakir "Durnalar" qoşmasında da folklor motivlərindən möqsədəyğün şəkildə istifadə etməyə çalışmış, müsəyyən tarixi və hayatı haqiqətləri, baş verən hadisələri epik təhkiyinən predmetinə çevirməyə nail olmuşdur.

Məhz folklor motivlərinin üstünlüyünə görədir ki, şairin "Bayatular" başlığı altında təqdim olunan gərəyləri da bu gün bədi-həstetik zövq manbəyi kimi insanda yüksək mənəvi-əxlaqi keyfiyyətlər aşılıyır, içtimai təbiyə vasitələri kimi oxucunun əxlaqına, ailə münasibətlərinə, dünyagörüşünə müsbət təsir göstərir. "Sevgi-sevgilisini bərabər gərkək" – deyən şair ailə və evlilik münasibətlərindəki düzülməz hallara kəskin etirazını bildirir:

*Bir Tərtər, bir İncə var,  
Camçapar bürünç ovar,  
Aşıqın gizli dərdi,  
Dağların birincə var.*

*Aşıqəm Minaya dəgor,  
Xalın Minaya dəgor.  
Il var bir günə dəyməz,  
Gün var min aya dəgor.*

*Yorğanında bira var  
İki qumuk, bir avar,  
Rüstəmi-zal olasan,  
Fəlak səni bir ovari.*

*Şuşa var, Dağdana var  
Mürş üçün dağ dan ovar,  
Göz yaşım selə döndü  
Endirdi dağda na var*

[5, s.252-253].

Nümunə göstərdiyimiz gərayının təqdim etdiyi əsas ümumişlədirici qənaət ondan ibarətdir ki, burada məzmun tipoloji bir məzziyyət kimi özünəməxsus xüsusiyyət daşıyır və bunu həmçinin şairin lirik rıcaçırlarla zəngin digər gərayılarda da yaxından izləmək mümkündür. Qeyd etdiyimiz kimi, belə bir xarakterik yaradıcılıq axtarışlarının ən səciyyəvi möqamları şairin "Keçdi növbəti ziməntən", "Günəş partövəkənləyi", "Dədim dilbarə: ey zalim", "Neyləmişəm, incimisəm" gərayılarda da özünü qabarıq nümayiş etdirir [5, s.237-252].

Professor C.Qasımov öz tədqiqatlarında belə qeyd edir: "Həqiqətən də milli diriliyi töminat o zaman verili ki, xalq yaratdığı milli-mənəvi və maddi sərvətlərinə sahib çıxır, əcdaddan qalan mirasi gələcək nəsilərə zədəsiz və fəsadsız çatdırır" [6, s.240]. Maraqlıdır ki, Zakirin ümumi yaradıcılığında da folklor, onun bitib-tükənməyən mənəvi sərvətlərindən yaradıcı şəkildə faydalanan özünəməxsus üslub və bədii vəsiatçılara realizə olunur. Şair hayatı və insanları geniş planda təsvir edərkən də öz subyektiv hissələrini, öz xəsxi təcəssürtlərini gizlətmir. Bu baxımdan, onun müləhizə və mühəkimələri bədii əsərlərinin təsir qüvvəsini daha da artırır.

Qasim bay Zakirin əsərlərində tez-tez qarşımıza çıxan doğruluq, düzgünlük, insanlara faydalı məsləhətlər vermek və s. kimi motivlər də folklorlardan alınmış xüsusiyyətlərdir. Dədim zamanlardan bəri insanları düşündürən ümüməbəşəri anlayışlar həm folklorlarda, həm də yazılı ədəbiyyatda müştərək motivlər yaradılmışdır. Mənəvi

səfliyi, yüksək insani keyfiyyətlərə və xeyirxah əməllərə çağış kimi motivlər Zakirin əsərlərini folklor ilə məzmun planında bir-birinə yaxınlaşdırın asas keyfiyyətlər olmuşdur. Bəzən şair və yazıçılar obrazları elə seçirlər ki, oxucu elə işlə baxışdan bu obrazların rolunu, funksiyasını bilmə olur. Bu cəhətdən Zakirin iki əsəri diqqətəlayiqdir. Belə ki, Zakir qeyd etdiyimiz təmsilinin adını "Sədaqətli dostlar" qoymasıydı belə, tısbağı, kəsəyan, qarğı və ahu obrazlarının adını çəkməklə sadıq dostlardan danışacağını övvalcadan bildirmiş olardı [5, s.104]. Zakirin nümunə götirdiyimiz təmsil ilə "Dost dosta tan gərək" nağılı arasında başlıca fərq issa birinci nümunədə heyvan obrazlarının insanları, ikinci nümunədə isə heyvan obrazlarının məhəz heyvanları özlərini təmsil etməsindədir. Şairin "Sədaqətli dostlar haqqında" təmsili əxlaqi normalala əsaslanır və didaktik məqsəd daşıyır. "Dost dosta tan gərək" adlı nağılda isə dostluq maraq üzərində qurulduğundan heyvanlar güclərinə və tabiatdəki mövqelərinə görə hərəkat edirlər. Bu da ilk növbədə insanların bir-biri ilə ünsiyyət ehtiyacından doğmuşdur. Bu ünsiyyətin qurulmasına böyük potensial qüvvəyə, ləkənif ifadə üsuluna və geniş məzmunu malik olan, insanda dərin fikirler, bəşəri hissələr, yüksək mənəvi-əxlaqi keyfiyyətlər yaranadı, insan daha da zənginləşdirən nağılların da rolu böyük olmuşdur. Həm dostların bir-birinə hıylə gələrək aldatmağa, xainlik etməyə çalışması, həm də bir-birini darda qoymaması, on təhlükəli anda belə birlilikdə olmaları, dostlarını xilas etmək üçün bütün güclərini birləşdirmələri folklorlənən gələn xain dostlar və sadıq dostlar motivlərinin yazılı ədəbiyyatdakı nümunələridir. Bu cür təmsillərin müxtəlisələvə və izahləri olsa da, onlar yenə də folklor motivlərinin yenidən işlənilməsi şəkillərdir. Burada əsas məsələ motivlərin oxşar və ya fərqli olmasına baxmayaraq, onların həm folklorlarda, həm də yazılı ədəbiyyatda səda inkişaf süjetinə malik olması ilə seçiləmisidir.

Zakirin mənəzum həkəy və təmsillərində də aforizmə çevrilmiş ifadələr, əxlaq-tərbiyəvi motivlər üstünlük taşkil edir. Tədqiqatlarından bu da məlum olur ki, şairin mənəzum həkəy və təmsilləri formaca şərqi və qərb təmsillərindəki bir çox ənənəvi xüsusiyyətlərə malikdir. Həkəy və təmsillərində əvvəl ohvalat danışılır, sonra isə əsas məqsəd yığınç, ümumişdirilmiş şəkildə verilir. Onlar mənəvi formasında, geniş xalq kütlələrinin başa düşdüyü canlı və səda dildə yazılmışdır [5, s.17]. Zakirin "Dost dosta tan gərək" nağılinin motivləri əsasında yazdığı "Aslan, qurd və çäqqal" təmsilində zərbə-məsələ çevrilmiş aforizm (Dedi: - "Mən bilməzdən binən, başdan. Öyrəndim o gözü çıxan qardaşan") bunun bariz nümunəsidir. Onu da qeyd etmək lazımdır ki, bir çox hallarda şifahi xalq ədəbiyyatı nümunələrində buna rast gəlmək mümkün deyildir. Şifahi xalq ədəbiyyatı nümunələrində yazılı ədəbiyyata keçən motivlərin dəyişikliyi uğraması şair və yazıçıların məhdud bir çərçivədə qalmayıb,

geniş ümumiləşdirmə apardığını, folkloru yaxşı bildiyini göstərir. Zakirin "Dəvə və eşşək" təmsilinin məzmunu bəzi fərqlər "Taylı tayın tapmasa, pis keçər axı günün" nağıllının məzmun baxımından yeni formasıdır [5, s.63]. Təbii ki, folklorundan Zakirin yaradılığında keçən motivlər qeyd etdiyimiz nümunələrlə bitir. Məsələn, Azərbaycan nağıllarının beş cildində verilən "Aslanla doşvan" nağılı Zakirin yazdığı "Tülük və şır" təmsili ilə eyni motiv üzərində qurulmuşdur. Sadəcə nağıldı hər gün bir heyvan yeməklə heyvanların canına qorxu salan aslanın zülümündən qurtulmağı doşvan bacarı. Yeyilmək növbəsi çatan doşvan aslanı ağı vəsiti ilə aldadır [1, s.65]. Zakirin çox uzun və təfsilətli olan "Tülük və şır" təmsilində isə doşvanın yerində hər zaman hıyləgərləyi və tədbirlər olmayıla ilə seçilən tülkü dayanır. Bu təmsildə bir neçə olavaş motiv də vardır. Bunlardan biri də kəsim kəsməkdir. Belə ki, heyvanları rahatlığıni pozan, hər gün üç-dörd heyvan yeyən şırla kəsim kəsmək üçün tülkünü elçiliyə göndərirlər. Şir isə hər gün bir heyvana razi olur. Sonrakı motiv tülkünün şırı aldatmasıdır [4, s.76]. "Tülük və qurd", "Xain yoldaşlar haqqında" təmsilləri vəsitsilə lovgalıq, təkəbbürlülik, özündənərazilıq kimi motivlər, həmçinin müxtəlif mövzular yazılı ədəbiyyata keçmiş, müyyən dəyişikliyə uğrasa da, əvvəlki əsas ideyasını qoruya bilmədir. Burada dəyişən obrazlar, məzmundakı epizodik xətlərdir. Yazılı ədəbiyyatın janrı olmasına baxmayaraq, bu təmsillər xalqdan alınaraq nəzəmə çəkilmiş, Zakirin şəxsi, subjektiv fikirləri son nəticədə özüñü biruza vermişdir. Mövzular isə Zakir tərəfindən şifahi xalq ədəbiyyatından alınan iibratımız motivlərdən istifadə yolu ilə yazılı ədəbiyyata ayaq aćmışdır. Yazılı ədəbiyyatdan fərqli olaraq, yaddaşlarda yaşayan heyvanlar haqqında nağıllar dəyişmiş, bir çoxları alleqorik məzmun qazanaraq şairin yazış-yaratdığı dövrə uyğunlaşdırılmışdır. Bu iibratımız motivlər hər əsrə yeni çalarlar qəbul etmiş, forma və məzmunca zənginlaşmışdır. Zakirin təmsillərində əxlaqlı olmaqdan, namuslu yaşamayaqdan, təlim-təriyədə bacarıqlı davranışdan vərmişdir, naqışlıkların təqidi əsas götürülmüşdür. Onu da qeyd edək ki, Azərbaycan realist ədəbi düşüncəsinin nümayəndəsi Zakirin yaradılığında tədqiq etdiyə görürük ki, onun hər bir əsərində, hər bir misrasında folklor ruhu duyulur, folklor motivləri öz toxunulmaz mövzeyini qoruyub saxlayır. Göründüyü kimi, XIX əsrin birinci yarısında Azərbaycanda hökm sürən özbəşinalıq və haqsızlıqlar belə təqnid olunur. "Aslan, qurd və çäqqal", "Tülük və qurd" təmsilləri ilə cəmiyyətin sağlam yollarla inkişafı naməmə çağırışları edir, məmər özbəşinalığının qarşısını almaq üçün kəskin mübarizə aparır. Şairin bu tipli əsərləri həm də dörin məzmunlu atalar sözləri və məsəllər ilə səciyyələnir.

Zakirin yaradılığında varsaqladıke bir məqam da diqqətimizi cəlb edir. Şairin dramatik konflikt və kolliziyaların üstünlük təşkil etdiyi tacinslarında, qoşma və gərəyilərinin bir qismində, həmçinin mənzum həyəkələrində hıyləgərlək, ikiüzlülük

kimi mənfi simalarla mübarizə, elcə də dostluq, yoldaşlıq, birlik, bərabərlik kimi motivlər üstünlük təşkil edir. Belə ki, "Aşıq və maşq haqqında", "Dəvəsi itən kas", "Zövci-axar", "Məlikzadə və Şahsənam", "Həyəsiz dərvishlar haqqında" və s. mənzum həyəkələrində atalar sözü və məsəllərdən istifadə edərək böyük bir matlobi yüksəm, aydın və qabarlı şəkildə oxucusunun nəzərinə çatdırılmışdır. "Tərlanlar və elçilər" mənzum həkayəsində "Ovval imtahandır, sonra formayı. Yerino qayitmaz ta ki, düdü dis, At hünarı ummaq olmaz eşşəkən. Ov aparmaq boiddir köpkəndən" məsəlini, "Həyəsiz dərvış və ısmati qadın" mənzum həkayəsində isə "El ağzını tutmaq olmaz məsəldi, Pərdəni götürmək yaman əməldi" atalar sözünü nümunə göstərə bilər [5, s.151-156]. Göründüyü kimi, Zakirin mənzum həyəkələrində ham də sağlam hayat tərzi, halal zəhməti seçib haramdan uzaq olmaq kimi müsbət əxlaqi keyfiyyətlər təbliğ olunur və bunlar oxucuya folklor vəsitsiləsi aşılır. Bunlardan əlavə, digər adlarını qeyd etmədiyimiz əsərlər, müxəmməsləri, müştəzadları, tərcibəndə və tərkibbəndləri folklor ruhundan şüzhülər gəlmis bədii ədəbiyyat nümunələridir. Şairin tasvir etdiyi bu məqamlar müxtəlif tərəfləri ilə, o cümlədən "folklor və yazılı ədəbiyyat" münasibətlərinin ümumi qanunauyğunluqlarının imikası baxımından əhəmiyyətlidir. Folklor əslubunda yazdığı əsərlər M.P.Vaqif ənənələrinə, klassik əslubda yazdığı əsərlər Məhəmməd Füzuli şeirinə bağlı olan Zakirin poeziyasında XIX əsrə məxsus eni cizgiler, içtimai-siyasi, əxlaqi-etik motivlər vardır.

"Vilayatın maşşəlişığı haqqında" mənzum məktubu, "Dost yolunda cəfa çəkdim, can üzdim", "Zəmananın təqidi", "Şusa molaları haqqında", "Saqi, dolanım başına, Allahu sevərsən" misraları ilə başlayan təqidi-satirik şeirləri folklor ruhundan şüzhülər gəlmış nümunələrdir. Zakirin təqidi-satirik şeirləri cəmiyyətdə əxlaqi dayorların pozulması, insanlar arasında sosial-iqtisadi münasibətlərin sıradan çıxmazı kimi bütün dövrlər üçün aktual olan içtimai-siyasi, mənəvi-əxlaqi problemləri özündə ehtiva edir. Ümumiyyətlə, Zakirin təqidi-satirik şeirlərinin təhlilindən çıxan əsas ümumişdirici qənat bundan ibarətdir ki, folklor süjetlərindən bəhrənmə onanı folklor yazuşlı ədəbiyyat münasibətləri baxımında xeyli dərəcədə fərqlənir. Akademik M.Kazimoğlunun qeyd etdiyi kimi, xalq bu süjetləri indiki zamanın yox, məhz uzaq keçmişlərin əhvalatları kimi qəbul edir [3, s.42]. Deməli, şifahi ənənə müntəzəm şəkildə yazılı ədəbiyyatda daşırınlı göstərər və folklor motivlərinin yazılı ədəbiyyatda özüñəməxsus işlənmə mösqəni többi ki, şairin bədii güclü ilə bağlı bir yaradılıqlı manerasıdır. Xalq yazarısı Mirza İbrahimov Qasim bay Zakiri belə karakteriz etmişdir. "Qasim bay Zakir bir tərəfdən klassik poeziyanın qazıl, müxəmməs kimi janrlarında əsərlər yaratmış, həm də qoşma, garayı kimi formalarda şeirlər ilə aşiq poeziyası və klassik poeziya ənənələrini əlaqələndirmənin nümunələrini irs

qoymusdur. Zakirin istər klassik, istər aşiq poeziyası janrı və formalarında olan əsərlərində diqqəti cəlb edən başlıca cəhət onun sadə, canlı, obrazlı dili, zəngin folklorizmidir” [7, s.18].

### **Nəticə / Conclusion**

Məqalə XIX əsr Azərbaycan klassik ədəbiyyatı ilə folklorun qarşılıqlı əlaqəsinin öyrənilməyən tərəflərini yeni aspektdən araşdırmaq baxımından əhəmiyyətlidir. Belə ki, təhlil etdiyimiz mövzü Qasim bəy Zakirin yaradıcılığında özünü göstərən folklor motivlərinin tədqiqi, onların ayrı-ayrı xüsusiyyətlərinin üzə çıxarılması və praktik təhlili baxımından əhəmiyyətli tədqiqat istiqaməti kimi diqqəti cəlb edir. Çünkü yazılı ədəbiyyatda folklor motivlərindən bəhrələnmə ənənəvi yazıçı və folklor münasibətləri baxımından xeyli fərqlənir. Bu fərq ondan qaynaqlanır ki, Azərbaycan şəfahi xalq ədəbiyyatının geniş coğrafiyasını əks etdirən yüzlərlə nümunənin həm orijinal, həm də yeni variantını yazılı ədəbiyyatımızda görə bilirik. Bu baxımdan, Zakirin yaradıcılığında folklor motivlərindən istifadə sənətkarlığının bu kimi araşdırmalarda Azərbaycan ədəbiyyatının folklorla əlaqəsinin öyrənilməsi sahəsində yeni istiqamət açmaqla bərabər, yeni tədqiqat materialı kimi əhəmiyyəti böyükdür.

### **İstifadə edilmiş ədəbiyyat / References**

1. Cəfərli Ə, Əhlimanqızı S. (2004). Azərbaycan nağılları. 5 cilddə, V cild. Bakı, Çıraq. 336 s.
2. Əliyev K. (2018). Ədəbiyyatşunaslıq, ədəbi tənqid. 10 cilddə, V cild. Bakı, Elm və təhsil. 556 s.
3. Kazimoğlu M. (2005). Gülüşün arxaik kökləri. Bakı, Elm. 186 s.
4. Köçərli F. (1987). Balalara hədiyyə. Bakı, Gənclik. 106 s.
5. Qasim bəy Zakir. (2005). Seçilmiş əsərləri. Bakı, Avrasiya Press. 400 s.
6. Qasımov C. (2011). Azərbaycan folklorşunaslığı və sovet totalitarizmi. Bakı, Nurlan. 600 s.
7. Məmmədli R., Əhmədova S. (2019). Söz sərrafi Qasim bəy Zakir. Bakı, F. Köçərli adına Respublika uşaq kitabxanası. 52 s.